

Təsdiq edirəm:
 Biznes mühiti və beynəlxalq
 reytinglər üzrə Komissiyanın sədri,
 Azərbaycan Respublikası Baş nazirinin
 birinci müavini Yaqub Eyyubov

26.01.2019-cu il

Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Korrupsiya və şəffaflıq işçi qrupunun 2019-cu il üçün Fəaliyyət Planı

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2018-ci il üzrə)	Metodologiya	Görüləcək tədbirlər	İcra müddəti	İcra orqanları	Məsul şəxs
Global Rəqabətlik Hesabatı							
1.	1.09 Mətbuat azadlığı	133-cü yer 40.3 bal	Mətbuat azadlığı 0-100 bal arası şkala üzrə qiymətləndirir (0- yaxşı, 100- pis göstərici hesab olunur). İndikatora mətbuat azadlığı, xəbərləri istehsal edən infrastrukturun keyfiyyəti, jurnalistlərə qarşı zorakılıq halları barədə informasiya daxildir. İndikator üzrə göstərici aşağıdakı məlumatlar üzrə formalaşır: jurnalistlərə qarşı zorakılıq üzrə məlumatlar, plüralizm, mətbuat azadlığı, senzura ekspert sorğuları. <u>Mənbə:</u> Sərhədsiz Reportyorlar (RSF)	1. İnformasiya əldə etmək haqqında qanunvericiliyin yenidən nəzərdən keçirilməsi və mətbuat azadlığının məhdudlaşdırılmasına şərait yaradan müddəaların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi.	2019-cu il I rüb	Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Hesablama Palatası, Maliyyə Monitorinqi Xidməti	Elçin Nəsimov
2.	1.14 Korrupsiya	102-ci yer 31 bal	Dövlət sektorunda korrupsiya 0-100 ballıq şkala üzrə	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin	2019-cu il II rüb	Azərbaycan Respublikasının Baş	Kamran Əliyev

	hadisəsi		qiymətləndirilir. (0 - yüksək korrupsiyalı, 100 - çox şəffaf). İndikator biznes adamlarının və ekspertlərin ölkədəki korrupsiyanı qavraması göstəricisinə görə formalaşır. <u>Mənbə:</u> Transparency International	görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Müvafiq vətəndaş cəmiyyəti təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinə, dövlət qurumlarının əməkdaşlarına təlimlərin keçirilməsi və məlumatlılığın təmin edilməsi; 2. Dövlət qurumlarının məlumatlarına daha geniş daxil olma imkanlarının təmin edilməsi.		prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi	Elçin Nəsimov
--	-----------------	--	--	---	--	--	---------------

İqtisadi Azadlıq İndeksi

3.	Korrupsiyadan azadlıq	Ümumi İndeks üzrə göstərici: 180 ölkə arasında 69-cu yer (konkret indikatorlar üzrə yer göstərilməyib)	Bu indikator üzrə göstərici 6 müxtəlif alt-indikator üzrə orta bala görə müəyyən olunur: siyasətçilərə ictimai etimad, qeyri-qanuni ödəmələr, dövlət siyasətinin şəffaflığı, korrupsiyanın yoxluğu, korrupsiya qavraması və dövlət qulluğu sektorunun şəffaflığı <u>Mənbələr:</u> Dünya İqtisadi Forumu, Dünya Rəqabətliyi Hesabatı, Ümumdünya Ədalət Mühakiməsi Layihəsi, Qanunun Aliliyi Hesabatı, Transparency International, Korrupsiya Qavrama İndeksi, TRACE Internatioanal və Trace Matrix	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Dövlət təşkilatlarında risk əsaslı idarəetmə modelinə keçilməsi; 2. Qanunvericilikdə cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması və predikativ cinayətlərin əhatə dairəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması, qanunsuz varlanma cinayətinin kriminallaşdırılması məsələsinin nəzərdən keçirilməsi; 3. Dövlət mülkiyyətində olan müəssisələr üçün özündə tutan Korporativ İdarəetmə Məcəlləsinin qəbul edilməsinin nəzərdən keçirilməsi; 4. Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, xüsusilə, uçot və hesabatlılıq sisteminin sadələşdirilməsi və təkmilləşdirilməsi, dövlət və özəl	2019-cu il III rüb	Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Hesablama Palatası, Maliyyə Monitorinqi Xidməti	Kamran Əliyev Elçin Nəsimov Elçin Nəcəfov Ramiz Qəni-zadə
----	------------------------------	--	--	---	--------------------	---	--

				müəssisələrin beynəlxalq uçota keçidinin tamamlanması, vahid mühasibatlıq və hesablar planının tətbiqi, uçot sisteminin elektronlaşdırılması.			
Qlobal İmkanlar İndeksi							
4.	Korrupsiya qavrama indikatoru	Ümumi indeks göstəriciləri üzrə 170 ölkə arasında 69-cu yer		Müvafiq indikator üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırılması məqsədi ilə əhali arasında sorğu keçirən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi.	Fevral-mart 2019-cu il	Ədliyyə Nazirliyi	Elçin Nəsimov
Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi							
5.	Bütün aidiyyəti indikatorlar	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması.	Fevral-mart 2019-cu il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
6.	Bütün aidiyyəti indikatorlar	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması.	Fevral-mart 2019-cu il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri